

ZAL NƏZARƏTÇİSİNİN TƏLİMATI

- *İmtahanın müddəti 1 saatdır.*
- *İmtahanın başlandığı elan edildikdən sonra, imtahan müddəti (1 saat) bitənə qədər gecikən tələbələr imtahana buraxılır və onlara əlavə vaxt ayrılmayacağını bildirir.*
- *İmtahanın başlandıqdan sonra 15 dəqiqə ərzində tələbənin getməsinə icazə verilmir.*

DİQQƏT! İmtahana gələrkən tələbələr universitetin vahid geyim formasında olmalıdır.

Nəzarətçi imtahan günü cədvəldə göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlir. İmtahan rəhbərindən “İmtahan vərəqəsi”ni (1 nüsxə) təhvil alır, imtahan zalını qəbul edir və hazırlıq işləri görür.

Tələbələr imtahan zalına daxil olarkən nəzarətçi onların aşağıdakı sənədlərini:

- **Şəxsiyyəti təsdiq edən sənədin əslini;**
- “Tələbə bileti”nin əslini;**
- “Elektron imtahanlara buraxılış vəsiqəsi”ni;**

diqqətlə yoxlayır və sənədlərindəki fotosəkillərlə tələbənin uyğunluğunu tutuşdurub onları imtahan zalına buraxır. Şübhəli hal və ya sənədlərdə hərf səhvi olarsa imtahan rəhbərinə təcili məlumat verir.

Tələbələrdən yuxarıda göstərilən sənədləri imtahanın sonunadək açıq şəkildə masanın üstünə qoymalarını tələb edir.

İmtahan başlandıqdan sonra, səbəbindən asılı olmayaraq, tələbələrin imtahan zalından çıxıb bir daha imtahan zalına qayıtmasına icazə vermir.

DİQQƏT! Nəzarətçi imtahanın təyin olunduğu vaxtda başlanmasına səy göstərməlidir.

İmtahan zamanı imtahan rəhbəri və ELEKTRON İMTAHAN KOMİSSİYASININ üzvlərindən başqa heç kəsin zala daxil olmasına icazə vermir.

İmtahanın gedişi zamanı imtahan qaydalarına riayət olunmasına ciddi nəzarət edir. Əgər tələbələrdən imtahan qaydalarını pozan varsa (nizam-intizamın pozulması, köçürmə, mobil telefon və başqa rabitə vasitələrini, köməkçi vasitələrdən- kitab, konspekt, hesablama maşını, cədvəl imtahana gətirmə və s.) imtahan rəhbəri zala gəldikdə ona məlumat verir. İmtahan zamanı davranış qaydalarına əməl etməyən tələbələr imtahandan xaric olunur və onların imtahan nəticələri ləğv edilir.

NƏZARƏTÇİYƏ QƏTİ QADAĞANDIR:

1. İmtahan başlandıqdan sonra mobil telefon, planşet və sairədən istifadə etmək;
2. İmtahan başlandıqdan sonra imtahan zalını tərk etmək, başqa imtahan zalına daxil olmaq;
3. Suallara baxmaq, sualları araşdırmaq və sualların məzmununu tələbələrlə müzakirə etmək;
6. İmtahanın gedişi zamanı tələbələrə kömək etmək, tələbənin suallarına cavab vermək, onunla söhbət etmək və yanında dayanıb cavablarına baxmaq;
7. İmtahan zamanı köçürmə hallarına şərait yaratmaq;
9. Kənar şəxsləri imtahan zalına buraxmaq;

NƏZARƏTÇİNİN NƏZƏRİNƏ!

Təlimatda göstərilən tələblərin yerinə yetirilməsi ELEKTRON İMTAHAN KOMİSSİYASI tərəfindən araşdırılacaq, təlimata zidd hər hansı fakt aşkar edilərsə, müvafiq məlumat verilməklə zəruri tədbirlər görülməkdir.